

UOT 636. 02

## ƏLÖVŞƏT İBRAHİMOV

### BALBAS CİNSLİ QOYUNLARIN YAŞ QRUPALARINA GÖRƏ ƏT MƏHSULDARLIĞI VƏ ORQANLARININ BƏZİ GÖSTƏRİCİLƏRİ

Məqalədə, olaq şəraitində kökəldilən balbas cinsli qoyunların müxtəlif yaş qruplarının ət məhsuldarlığı və kəsimdən sonra bəzi orqanların mütləq və nisbi kütlesi öyrənilmişdir. Tədqiqatla müəyyən edilmişdir ki, yaş artıqla daxili və parenximatoz orqanların mütləq kütlesi artır, nisbi kütłədə isə nəzərəçarpacaq dərəcədə dəyişiklik olmur. Beləliklə, Parenximatoz orqanların kütlesi 4-6 aylıq quzuda 2,10 kq (6,19%), 7-8 aylıqda 2,49 kq (6,87%), 10-12 aylıqda 2,79 kq (6,51%), 1,5-2 yaşda 3,17 kq (6,61%) olmuşdur. Ikinci kateqoriyadan olan parenximatoz orqanların kütlesi yaş qrupları üzrə 2,10 kq-dan 3,17 kq-a qədər artmasına baxmayaq, onların nisbi kütłəsində nəzərə çarpan dəyişiklik hiss olunmurm (6,19-6,61%).

Açar sözlər: Balbas, qoyun, ət, məhsuldarlıq, mütləq kütla, nisbi kütla, parenximatoz, orqan.

Müsəir dövrdə Azərbaycan Respublikasının milli iqtisadiyyatı özünün keçid dövrünü artıq başa vurub, yeni məsuliyyətli mərhələyə - yeniləşməyə, möhkəmlənməyə doğru konkret tədbirlərin həyata keçirilməsi mərhələsinə qədəm qoymuşdur. Geniş miqayalı iqtisadi İslahatlar nəticəsində heyvandarlığın bütün mövcud növlərindən istifadənin yeni formaları yaranmışdır. Bunun nəticəsində heyvandarlıqla onun idarə edilməsinə, yerləşdirilmə xüsusiyyətinə münasibət də tamamilə dəyişmişdir. Bütövlükdə iqtisadiyyatımızı inkişaf etdirmək üçün ölkəmizdə aqrar İslahatların, onun tərkib hissəsi olan heyvandarlıqla münasibətinin yeni Azərbaycan modeli işlənib hazırlanmışdır [1, s. 9].

Naxçıvan Muxtar Respublikasında, yarımqaba yunlu Balbas cinsli qoyunların yetişdirilməsində əsas məqsəd, onlardan xalçaçılıq, eləcə də toxuculuq sənayesi üçün keyfiyyətli yun, əhalinin qidalanması üçün yüksək kaloriyə malik ət və süd məhsulları ilə təmin etməkdən ibarətdir.

Naxçıvan MR-də yetişdirilən Balbas cinsli qoyunlar, prof. İ.İ. Kaluginə və akademik F.Ə. Məlikova görə, qədim tarixə malik olub, bizim eradan əvvəl 800-1000-ci illərdə "Ağ Karaman" adı ilə tanınmışdır [2, s. 29].

Naxçıvan MR-də geniş arealda yayılan Balbas cinsi qədimdən xalq seleksiyası yolu ilə yaradılmışdır. Balbas cinsini önəm verilməsinin səbəbi yununun ağ parlaq olması və hər rəngə asan boyanması, eləcə də digər yarımqaba yunlu cinslərə nisbətən yüksək ət, yun və süd məhsulları verməsi ilə əlaqədardır [5, s. 51].

Bütün növ kənd təsərrüfatı heyvanlarında, eləcə də qoyunlarda ət məhsuldarlığının qiymətləndirilməsini, nahiylərdə bioloji, morfoloji və keyfiyyət göstəricilərini öyrənməklə aparılır.

Heyvanların ət məhsuldarlığı onun növündən, cinsindən, yemləmə və saxlama səviyyəsindən, cinsiyyətindən, yaşından və köklük dərəcəsindən asılıdır. Qoyunlarda heyvanın köklük dərəcəsini gözəl baxmaq və bel nahiyesində dəri altı piy təbəqəsini yoxlamaqla müəyyən edilir [3, s. 86].

Balbas cinsi Naxçıvan MR-in kəskin kontinental iqlim şəraitinə davamlı olmasına, yayda yaylağa köçürülərkən uzaq məsafələri qət etməsinə, olaq şəraitində yüksək çəki artımı vermesinə və keyfiyyətli ət məhsuldarlığına malik olduğuna görə fərdi və fermer təsərrüfatı sahibləri bu cinsin saxlanılmasına üstünlük verirlər.

Bizim tədqiqatlar Şixməhmed kəndində Babayev Ləzim Əzim oğluna mənsub fermer təsərrüfatında aparılmışdır. Belə ki, təsvimizdən Balbas cinsinə mənsub müxtəlif yaş qruplarına aid heyvanlar seçilərək onların ət məhsuldarlığı və bəzi organlarının inkişafı öyrənilmişdir. Təcrübə aparmaq üçün hər qrupda 2,5 kq olmaq şərti ilə 4-6 aylıq erkək quzu, 7-8 aylıq erkək toğlu, 10-12 aylıq erkək toğlu və 1,5-2 yaşda olan erkəklər seçilərək təcrübələr aparılmışdır. Balbas cinsi tez yetişirəndir və cavanları olvəsiyi olaq şəraitində intensiv inkişaf edir. Erkək quzuların canlı kütləsi 6 aylığında ana qoyunların diri çökisinin 70-75%-na, 10-12 aylığında isə 80-85%-na çatır [4, s. 186].

Qoyunları ət məhsuldarlığını xarakterizə edən göstəricilərə kəsildən qabaq canlı kütlə, cəmdəyin çəkisi, daxili piyin çəkisi, kəsim çıxan, qoyunun köklük kateqoriyası, cəmdəyin və morfoloji tərkibi və atın qidalıqlı dövriyə daxildir [1, s. 345]. Balbas qoyunlarının erkək quzalarında ət məhsuldarlığını öyrənmək məqsədi ilə adı təsərrüfat olaq şəraitində bəslənmiş 4-6 aylıq, 7-8 aylıq, 10-12 aylıq və 1,5-2 yaş qruplarında ümumi metodikaya uyğun olaraq kəsim aktına əsasən kəsim aparmaqla, ət məhsul, daxili orqanlarının nisbi inkişafı və həzm orqanlarının xarakteristikası tədqiq edilmişdir. Aşağıdakı cədvəldə balbas cinsli qoyunların müxtəlif yaş qruplarında ət məhsuldarlığı verilmişdir (cədvəl 1).

Cədvəl 1

### Balbas qoyunlarının müxtəlif yaş qruplarında ət məhsuldarlığı

Göstəricilər	4-6 aylıq erkək quzu		7-8 aylıq erkək toğlu		10-12 aylıq erkək toğlu		1,5-2 yaşı erkəklər	
	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%	Orta kütləsi kq %-%
Köklük dərəcəsi	Ortadan yuxarı		Ortadan yuxarı		Ortadan yuxarı		Ortadan yuxarı	
Kəsimdən qabaq diri kütləsi	33,90	100	36,20	100	42,80	100	47,90	100
Cəmdəyin kütləsi	13,85	40,85	16,04	44,30	19,44	45,42	21,07	43,98
Yağılı quvruşun kütləsi	1,90	5,60	1,45	4,05	2,47	5,77	3,02	6,30
İçəlit piyin kütləsi	0,35	1,03	0,25	0,69	0,34	0,79	0,31	0,64
Ət-quvruş-piyin kütləsi	16,10	47,49	17,74	49,0	22,25	51,98	24,40	50,93

Cədvəldən göründüyü kimi müxtəlif yaş qruplarına məxsus təcrübə heyvanlarının köklük dərəcəsi ortadan yuxarı olmuşdur. Qoyunlarda köklük kateqoriyası – qoyunun cidov, bel, arxa, qabırğalar və piyruq kökündə əzələ və piy toxumasının inkişaf dərəcəsinə görə, quvruşlu və yaqlıquşlu qoyunlarda isə quvruş piyin miqdarına görə təyin edilir. Əgər mübahisəli vəziyyət yaranarsa, o zaman heyvan kasılır və kontrol qiymətləndirmə atın keyfiyyətinə görə aparılır [1, s. 345].

Cədvəldən aydın olur ki, cavanların 10-12 aylığa kimi ət məhsuldarlığı həm mütləq kütlə, həm də nisbi kütlə üzrə yüksək olmuşdur. Belə ki, mütləq kütlə göstəricisi 4-6 aylıqda 16,10 kq (47,49%), 7-8 aylıqda 17,74 kq (49,00%), 10-12 aylıqda 22,25 kq (51,99%), 1,5-2 yaşda 24,4 kq (50,93%) olmuşdur.

Bir il artıq saxlanmasına xeyli yem verilməsinə və saxlanma xərclərinin iki dəfədən çox artırmasına baxmayaq, həmin müddədə cami 2,15 kq (9,66%) artıq ət vermişdir. Buradan aydın olur ki, cavanların 4-6 aylığında və bir yaşa kimi istifadə edilmişsi bazarın tələblərinə cavab verməkla iqtisadi cəhatdən dərəcəlidir.

Müxtəlif yaş qruplarında ayrı-ayrı orqanların mütləq və nisbi çəki artımları cədvəl 2-də verilmişdir.

### Cədvəl 2 Müxtəlif yaş qruplarında ayrı-ayrı orqanların mütləq və nisbi kütləsi

Göstəricilər	4-6 aylıq erkək quzu		7-8 aylıq erkək toğlu		10-12 aylıq erkək toğlu		1,5-2 yaşı erkəklər	
	Orta kütləsi kq %-%	Diri kütləsi kq %-%	Orta kütləsi kq %-%	Diri kütləsi kq %-%	Orta kütləsi kq %-%	Diri kütləsi kq %-%	Orta kütləsi kq %-%	Diri kütləsi kq %-%
Diri kütləsi	33,90	100	36,20	100	42,80	100	47,90	100
2-ci kateqoriyalı ət məhsulü								
Ürək	0,12	0,35	0,15	0,41	0,16	0,37	0,23	0,48
Ağciyər (traxeya işi)	0,56	1,65	0,60	1,65	0,66	1,54	0,81	1,69
Qaracivər	0,80	2,35	1,00	2,76	1,02	2,38	1,05	2,19
Böyüök	0,15	0,44	0,17	0,46	0,20	0,46	0,22	0,44
Dalıq	0,09	0,23	0,1	0,27	0,12	0,29	0,17	0,34
Xaya	0,32	0,94	0,39	1,07	0,53	1,23	0,58	1,21
Penis	0,06	0,16	0,08	0,22	0,10	0,23	0,11	0,25
Bütün parenximoz orqanlar	2,10	6,19	2,49	6,87	2,79	6,51	3,17	6,61
3-cü kateqoriyalı ət məhsulü								
Qarın-qursaq	0,98	2,89	1,19	3,28	1,27	2,96	1,43	2,98
Sirin-bağışaq (mədrəsivivatsız)	0,40	1,17	0,50	1,38	0,55	1,28	0,66	1,37
Baş	1,81	5,33	2,21	6,10	2,53	5,91	2,72	5,67
Avşalar	0,84	2,47	0,92	2,54	0,92	2,14	1,08	2,25
Bütün xəş məhsulları	4,03	11,88	4,82	13,31	5,27	12,31	5,89	12,29
Qan	1,49	4,39	1,79	4,95	2,10	4,91	2,27	4,62
Dəri	2,84	8,37	2,90	8,03	3,50	8,19	4,50	9,39

Cədvəldən aydın olur ki, yaş artıraq daxili və parenximatoz orqanların mütləq kütləsi artır, nisbi kütlədə isə nəzərə çarpacaq dərəcədə dəyişiklik olmur. Belə ki, parenximatoz orqanların kütləsi 4-6 aylıq quzuda 2,10 kq (6,19%), 7-8 aylıqda 2,49 kq (6,87%), 10-12 aylıqda 2,79 kq (6,51%), 1,5-2 yaşda 3,17 kq (6,61%) olmuşdur. İkinci kateqoriyalı olan parenximatoz orqanların kütləsi yaş qrupları üzrə 2,10 kq-dan 3,17 kq-a qədər artmasına baxmayaraq, onların nisbi kütləsində nəzərə çarpın dəyişiklik hiss olunmur (6,19-6,61%). Üçüncü kateqoriyalı olan xəş məhsullarının kütləsinin yaş qrupları üzrə artımı 2,84-4,50 kq arasında olduğu halda nisbi artım 8,37-9,39% arasında olmuşdur.

### ƏDƏBİYYAT

- Abdullayev Q.Q., Əliyev M.İ. Qoyunçuluq. Bakı: Yaziçi, 2014, 452 s.
- Sadiqov M.S. Qoyunçuluq. Bakı: Maarif, 1965, 144. s.
- Abbasov S.A., Ruşanov A.Ə. Heyvandarlıqdan praktikum. Bakı: Ünsiyyət, 2013, 240 s.
- Ağabəyli A.A. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi. Bakı: Maarif, 1975, 285 s.
- Ağalarov K.B., Quliyev S.M., Cəfərov P.A. və b. Heyvandarlıq. Bakı: Maarif, 1989, 116 s.

Alovsat Ibrahimov

## MEAT PRODUCTIVITY AND SOME ORGAN INDICATORS ACCORDING TO AGE GROUPS OF BALBAS SHEEP

The paper investigates the meat productivity of different age groups of balbas sheep grazed in pasture conditions and the absolute and relative mass of some organs after cutting. Research has shown that as the age increases, the absolute mass of the internal and parenchymal organs increases, while there is no significant change in the relative mass. Thus, the mass of parenchymatous organs is 2,10 kg (6,19%) in 4-6 months of lamb, 2,49 kg (6,87%) for 7-8 months, and 2,79 kg (6,51%) for 10-12 months, 3,17 kg (6,61%) at the age of 1,5-2.

Although the weight of the second category parenchymatous organs increases from 2,10 kg to 3,17 kg in age groups, changing of their relative mass is not noticeable (6,19-6,61%).

**Keywords:** *Balbas, sheep, meat, fertility, absolute mass, relative mass, parenchymatous organ.*

**Аловсат Ибрагимов**

### МЯСНАЯ ПРОДУКТИВНОСТЬ И НЕКОТОРЫЕ ПОКАЗАТЕЛИ ОРГАНОВ ПО ВОЗРАСТНЫМ ГРУППАМ ОВЕЦ ПОРОДЫ БАЛБАС

В статье исследована мясная продуктивность разных групп овец породы балбас, содержащихся в пастбищных условиях, а также абсолютная и относительная масса некоторых органов после отсечения. Исследования показали, что с возрастом абсолютная масса внутренних и паренхиматозных органов увеличивается, а относительная масса не изменяется.

Таким образом, масса паренхиматозных органов составляла 2,10 кг (6,19%) у ягненка в возрасте 4-6 месяцев, 2,49 кг (6,87%) в возрасте 7-8 месяцев, 2,79 кг (6,51%) в возрасте 10-12 месяцев и 3,17 кг (6,61%) в возрасте 1,5-2 года.

Хотя масса паренхиматозных органов второй категории по возрастным группам увеличилась до 3,17 кг, заметного изменения их относительной массы не наблюдается (6,19-6,61%).

**Ключевые слова:** *балбас, овца, мясо, продуктивность, абсолютная масса, относительная масса, паренхиматозный орган.*

*(Biologiya üzrə elmlər doktoru, dosent İsmayıll Məmmədov tərəfindən təqdim edilmişdir)*

Daxilolma tarixi:	<b>İlkin variant</b>	<b>14.02.2020</b>
	<b>Son variant</b>	<b>22.04.2020</b>